

Фырқатызың өлеңдердеги өмір

Өзкомістің тәскілать V.K.P, (в)нің мәhkем әтредлери qatarда соыяльзмпъң жөні қалабалаң үсун күтеш тоғтысьдаңы гәвшен шарлары билen 16 inci qurultajqa baradь

خارازم ٿو کرو گ فرقا کو نسغمر ینسبيه سمهه

کونفریزنسیه نُوز نُدشندی جدد دیده ت،
وز - نُوزنی تانقد نُاستددا ئالب بارا ياتر

بارچا پاختا کولخوزلارغا، پاختاکار دیهقانلارغا، قویی ڈہگرہ نومدیہ وہ سوغارش خزمات چدلار بغدا

قدیماتلى دۇرتاقلار!

“ ۰ ۰ ۰ ” سکی

که زدنلر تۈرىشى .
فرونت . پەرتىيەنلر رەھپەرلەكىدە ،
ئىشچى - دېھقان قىزىل قوشۇنى يار -
خان سارى ئۆرۈشلەر بىلەن غالابا
قازارنىب كېلىي تاتار . شەھەر كېتىدەن
يىدىكى شەھەر ، مىڭلەرچە قىشاقى وە
ئاوللار قىزىلار قولىغا ۋەتەدى .
بر هاوج تاتار بايلار ، تاتار
مىللەتكىي زىياىسلارى . تاتار ئىشچى
دېھقان عامماسىنىڭ ئۇرگەن زىزمىدە
پاراوازت بولپ ياشاب كېلىگەن تۈرلى
خاشارلىلار ، شۇلارنىڭ تەغىبلىرى يە
مىللەتكىي فېرىك »، «مەلىلى ئاۋۇد» وە
تاتار ئىشچى - دېھقان عامماسىنى
تالداش ئۆچۈن قىرال خىزماتىنى
پېتىكىن «مىللەتكىي - مەددەنى مەختا-
رىيات» لارسان تاجزىل ، ئۇرماڭىنى سەپىرى
الالارغا ، قاراڭىق تايىفا ئورماڭىلارغا
تاراب قاچادىلار .

بۇلارنىڭ تاغىزىلارىدا - ئاقنىزىي .
بىت ، ئاق مەتكۈرۈ ، ئاق يول ، ئاق
ساخت . ئاق ئۆتەن ، ئاق مىللەت وە
هاكىزام .. قۇلاردىجى ؟ قۇلاردى ئاتو -
ئەرنىك - زەھەر ، مەلق ، پولىمۇت ،
كۈنتر - زەزۈدەكى وە ئىشچى - دېھقان
عامماسىنى ، ئۇنک كۆزەشىنى - غلا-
سائىنى بۇئۇن كۆچى بىلەن كورە
الماسلىق .

قىزىل ماۋە منە شۇ خاشارلاتار
ئۇنىياسى - كۈنتر - رەزۈدەك ، مۇ -
پېشىدەن تۈزۈپ ئاتىش ، زەھەر بېرپ
لولىرىش ، جاسوسلىق قىلىش وە شۇنىڭ
منىڭەرى «تەدىپىرلەر» بىلەن قۇ -
الالاب - كوب مەھىلىلىنى مەندە
دەشلۈر عامماسىغا پەرسىلىتىر ئىقلە
بىغا قارشى كۆرۈشمەكچى بولادى .
كۆرەشىنە ئەتىچەسى نىزىمەپلىن
آمام بولىشىنى سۈزۈپ تۈزۈشىنى
بېرەگى هەم يوق ، بۇنى شەكى - ئۆزج
بىلدەن كىيىن پېپونىز بولالام ، دېب بۇ
ئۇن بالالار باقاچالاردا ئۇناب بېرگەن
كەچەلەردى «بىز فاشىستلاردان
ورقىمايمىز...» دېب ئەشلۈلە ئەيتىپ
زۆركەن ياش بالالار هەم ياخشى
ملەدلەر .



Samarqandda höççet-

v.v. silo-
jef-hərə, dəftər, şaxş gvv. və tıkyılçılars sajuzı ve
bələtini, fəm sakələjəf, tərsən, n.m. gavriləf, k. v. petro-
sifef, a. mütaraf — tet zajuzı belətini. k. v. petro-
—mal dəftərcə aqənbəy toqşusda str.k. koftanşan-
sın, p.j. cetenef — hərəfi dəftər və benak, sajuzı bə-
lətini, a.g. vəmənəyol — hərəfi dəftər və s.t.s. sajuzı
belətini, a.d. kezelkef — hərəfi dəftər və ls ispr, s' a-
noskel — sajavlı huq. Ispl., n. l. dumcek — şaxşı
gvv. və qıkyışka sel, z p silxan — tem. işle, sajuzı
belət, və t.p. vaqt, qiyahn, a. l. nejmən — məlyan,
dəftər, və metrikasını, m.ş. denisəf — fırça selat, qu-
ral əçazatın. İlins — pasport sajuzı bel və şaxşı
gvv., n. s. pləsenke — avc. sajuzı ispräfk, a. r. şas-
kevlik — rabotros sajuzı bel və s. r. k. dəft, m. p.
şigercə — t. p. o. vaqt gvyahn, d' m. kröf — hər-
nil dəftər və şaxşı gvyahn, n. a. bretzkijl, a. a.
keziməlevski — şaxşı gvv. və hərnil bel m. s. gy-
revə — şaxşı gvv. və ls ispl, d. p. tretjəkof — hərnil
xəzm, járamasıçı gvyahn, s. korimova — aman, ka-
sa dəft, i. neyməvakin — kyspron kred şirk. 28som-
laq kəftit, a. b. fyks — fırqa və benakar sajuzı bel-
v. tsayke — 35 soml. anlıq, kəftit, v. a. s. r. k. vaqt,
a.zal, gvyahn, v. mavlans — paxta dəft, və 26 som-
təft. rəsp, j. s. hamzə — hərəfi dəft — və şaxşı gvv.
p. g. nedosiv — hərəfi dəftər, xalq toqşad, sajuzı
bel, və metrikasını, h. zahidov, əzəvək, sajuzı bə-
lət, c. əsxəqof — şaxşı gvv. və hərnil dəft, m.
xatamof — kencil, sajuzı bel, müasad mandat və
ispr, j. a. orsol — myal. Ispl, və şaxşı gvv. k. v.
tibof — 30 s. azuq varaqası və 13 s. zajon qaqqaz-
nın, e. məməjof — hərəfi və rabotros dəft, şaxşı gvy-
və s. r. k. dəft, i. avalof — metalstalar sajuzı bel,
a. umurovə — q/x lşc. sajuzı bel, v. xəmədof — ispr.
a. s. necarınlər — şaxşı gvv., hərəfi dəft. və ls
ispr, z. nurnatəva komis, və rabotros bel, f. s.
valmijof — halalı dəft, və şaxşı gvv., a. hujisine-
pişir, bel, s. r. k. dəft, və mal dəft, tali, q. qafu-
ref — rəscot dəft, və şaxşı gvyahn, m. əzimof — fır-
qa və şəhər şəhər bel, banana-pıckah gvv., əqliş-
nefəs — pasp. və rabotros bel, r. taşqı — ispräfk,
f. T. Əlgekəva — mal və s. r. k. dəft, j. malsev-
kas, var. və pasp., z. salimof — 3-ncl. sanatlı, zaju-
zı və astrakç. dəft, i. J. vlybor-şəhər və məltəq şə-
zatın, p. p. şalaşnikof — s. r. k. və s. t. s. sajuzı
dəft, v. f. siləntli — benakar, sajuzı və s. r. k.
dəft, a. p. kyzyntəs — medsonr, sajuzı bel, və
mehm. ləpikli, a. f. torosova — şaxşı gvv. və ls is-
pr, z. q. çallış — pecenatki, sajuzı vəqt — a.zal
gvyahn, a. p. ponomarov, a. nəsifəf rabzemles bə-
lətini k. m. karin — tem. işle, sajuzı bel, g. n.
səastakev, m. nəsifəf — rabotros sajuzı bel, q.
əzəmətli — q. şora gvv., s. tilşəjt, v. aclof avçılı-
sajuzı bel, p. nitekşin — kəncil, sajuzı belat, a. v.
vlasof — hərəfi dəft, və şaxşı gvv., v. f. lagynof —
fırqa bel, l. d. rezifəv — s. r. k. dəft, v. s. ispr, v.
kyzyntəs — bala dəfti, tərliməf — tem. işle, sajuzı
bel, qoqatqanlar.

bdara tənsl: (Meleşenke)
Воҳдаитъ: (Сешъкин)

Өzbekistan Dəvlət Nəşriyatı — „ӨZNƏSR“ —

*R. S. F. S. R. dövlət nəşriyatı öziniň 25-nci mart ajyda
Əznaşr silən tyzilgən şartnamasыңда вънаан, Əznaşr
RSFSR Dövlət nəşriyatыныň Əzvekistanda (Taşkent-
dən başqa) Qoqan, Əndiçan, Farqana, eski Buxara, Kagan,
Tirmiz həm Katta-qorqan şəhərləridə sýbyn kitab satış
islarını eý ystiga aladı.*

Samarqand daqъ dykәnlәrimizdә rus kitas вәlimi ташкىл қыламбз. Tez vaqtда, Jәni Өrgәnc, Behbydi, Kәrmәнә hәm Namanqandaqъ fyljalarыда „Өznәşr“ rus kitaslarбын tarqatış işini ташкил қыладь. Өkryg maarъf silәn tyzilgәn (şartnama, joqarыda kөrsatilgәn şәhərlөrdөгү şahасcalar Өznәşrgә таşырылған çajlarda) Өzeek Dәvlat Nәşrijatъ tamanьdan вәçәrilәçәkdir. Rus kitaslarыңа zәkәzlәr Өznәşr үдарасть, вутын шо'вәләри hәm çajlardaqъ dykәnlәr tamanьdan qazul айналадь.

Өзбек Дәләт Нәşriyatы

4-nci iğəndə Əz. Mərkəzii bəcraom binasıqə qarşılıqda, Əzəzi, təmənədən

жазоғы китаб дүкәні асыладь.
Өзбек, Таџик, Оқшур, жерли жәхиди, рус вә өшінше тіл-
ләрдеги хәр хыл фендергә ауди kitablar bilen tola.
R. S. F. S. R. Dәvlәt Nәşriyatы Өзбекистандағы rus kitab-

rus kitab bөlimi təşkil qыльndь